

Müshahibimiz hüquqşunas, "Polise Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevdir.

-Şəmsəddin müəllim, bütün dünyada olduğu kimi Azərbaycanda da narkomanlıyanın yayılmasının artımı müşahidə olunur. Neco hesab edirsiniz, ölkəde narkomanlıqlıq qarşı aparılan mübarizəni yetərlə hesab etmek olarmı?

-Məlum olduğu kimi "Narkotik vəsitlerin, psixotrop maddələrin ve onların prekusorlarının qanunsuz dövriyyəsi ilə bağlı 2019-2024-cü illər üçün Dövlət Proqramı" var. Bu program çox ciddi əhəmiyyət kəsb edir. Çünkü, sənədə bütün mərcəzi icra hakimiyyəti orqanlarına öz fəaliyyət istiqamətlərini yerine yetirən kənd narkotik maddələrin qanunsuz dövriyyəsi ilə de müəyyən sahəni əhatə etmək tapşırılır. Ölkənin prezidenti İlham Əliyev sənədcəmələbu Dövlət Proqramını təsdiqləyib: Burada əsas məqsəd ondan ibarətdir ki, respublikada narkotik maddələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi, habelə narkomanlıqla qarşı mübarizənin gücləndirilməsi, anti-narkotik təhlükə, içtməi məarifləndirmə işinin əhatəsinin müqyasının genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etmək narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq, narkomanlıqla düber olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə həm de qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq eməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

-Sizce, dövlətin narkomanlıya qarşı mübarizədə bələ ciddi adımlar atması nəye hesablanıb?

-Məlum olduğu kimi narkomaniya ilə əlaqəli cinayətlər transmilli, müteşəkkil cinayətkarlığın ən təhlükeli bir növüdür. Ona görə dövlət xüsusi proqramı ilə bu sahədə mübarizəsinə həyata keçirir. Bu yerdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin narkomanlıyaya qarşı mübarizədə gördüyü işlərlə bəzi bezi məqamları söylemək yerdə düşərdi. Bələ ki, öten ilin altı ayı erzində narkotik vəsitlelər və onun qanunsuz dövriyyəsi ilə bağlı 4145 cinayət faktı qeydə alınmış. Ümumiyyət DİN-in cinayətkarlıqla qarşı mübarizədə fealiyyətinə nəzer yetirdikdə məlum olur ki, altı ay erzində 14 948 cinayət qeydə alınmış. Onun 4145-i, yeni ümumi cinayətlərin 27,8 faizi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu cinayətlərə görə 2719 nəfər cinayət məsuliyyətine cəlb olunub. Bu insanların texminən 73,7 faizi heç bir yerde işləməyənlər və oxumayanlar təşkil edir. 35 faizi isə evvələr məhkumluqlu olan şəxslərdir. Diqqət çəken və narahatlıqlı doğuran məqamlardan biri ondan ibarətdir ki, narkotiklə bağlı cinayət tərəfdən şəxslərin ümumi sayında 0,2 faiz yekkinlik yaşına çatmayanlardır, 7,9 faizi 18-24 yaşında olanlar, 18 faizi 25-29 yaşında olanlar, qalan 73,9 faizi isə 30 yaş və ondan yuxarı olanlardır. Yarım il erzində texminən 3 tonə yaxın narkotik, o cümlədən, 618 kq heroin, 245 kq marijuana, 57 kq hasış, 114 kq güclü testəridi maddələr qanunsuz dövriyyədən çıxarılib. Müqayiseli şəkildə

nəzərdən keçirdikdə məlum olur ki, bu ilin altı ayı erzində daha çox faktlar aşkar edilib. Bələ ki, 2022-ci ilin altı ayında 1 ton 975 kq narkotik vəsite dövriyyədən çıxarılib. Ümumi çekisi 117 ton olan narkotik tərkibli bittiği yaşı tökü halında məhv edilib, 481 kq narkotikin qacaqmalıqlı yolu ilə ölkəyə getirilmesinin qarşısı alınıb. Bu sıradə məhkum olunmuşuların da sayı öten ilin altı ayı ilə müqayisədə çoxdur.

-Sizce, beynəlxalq aləmdə bu istiqamətdə aparılan mübarizə tədbirləri öz müsbət nəticəsini verirmi?

rəfdarınam. Çünkü narkomanlıq bir xəstəlikdir, bu asılılıq yaradır. İnsanlar bu "şəbəkəyə" daxil olarken oradan çıxa bilmirlər, irade-sizlik nümayiş etdirilir. Təbii ki, onları narkomanlıyadan asılılıq məqamı çatanda özlerini idare edə bilmirlər, istenilən cinayəte meyilli olurlar. Hətta evdə anasına, bacısına qəcd edib, onların qızıl-zintət eşyalarını götürüb öz ehtiyaclarının ödənilməsi üçün istifadə edirlər. Faktiki olaraq narkomanlıq ailənin bir sosial bələsi olmaqla, həm də cəmiyyət üçün aşağılıq gətirən bir haldır.

məğə razılıq yoxdur. Narkomanlığı qurşanmış yeniyetmələr üçün həyatın mənası olmur. Həyat haqqında böyük suallara cavab tapmaqdə çətinlik çəkirler. Bu baxımdan hesab edirəm ki, ali təhsil ocaqlarında narkomanlıya cavanlaşmasın deyə geniş seminar-mühazirəye və qarşılıqlı diskusiya xarakterli müzakirelərin keçirilməsinə ehtiyac var. Burada təkcə vətəndaş cəmiyyətinin yox, həm də ali təhsil ocaqları və orta məktəblərin pedoqoji tərkibinin təşəbbüsü üzünlük təşkil etməlidir. Çünkü, bələ məlum olur ki, QHT-lər onlara müraciət et-

müraciət daxil olub. Bü müraciətlər əsasən oğlanlar tərəfindən edilib. Narkotik maddələrin və onların tərəfdikləri fəsədlər haqqında məlumat daxil oldıqca vahiməyə gəlməmək mümkün deyil. Bu arada məktəblərdə psixoloq məsesi de ciddi problem olaraq qalır. Sovetin vaxtında psixoloqlar bir o qədər də ehtiyac yox idi, pedoqoji təhsil alan müləülmə hem pedaqoq, hem də psixoloq idi. Amma bu gün məktəblərdə iki min sağdır bir psixoloq ştatı bəs etmir. Umumiyətlə məktəblərdə psixoloqların fəaliyyəti üçün heç oturmağa otaqları yoxdur, mək-

# Qızlar artıq orta məktəblərdə narkotik aludəçilərinə çevrilirlər

**Şəmsəddin Əliyev: "mən narkomanlara qarşı cəzanın sərtləşdirilməsinin əlehinəyəm"**



-Beynəlxalq aləmdə 2009-cu ildə Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı siyasi bir Beyənnamə qəbul olunub. Bu beyənnaməyə dövlətlərin əksəriyyəti qəşəlub və həzirdə da qoşulmaqdə davam edir. Dövlətlər ümumi məsuliyyət hissisi ilə narkotiklərə mübarizəyə, müteşəkkil cinayətkarlığın xüsusi növü olan cinayətin mübarizəyə önem verirlər. Narkotiklər üzərində Nəzarət üzrə Beynəlxalq Komitə de bu sahədə mübarizəyə dəstək verir. Həmçinin bezi narkotik vəsitlelərin, xüsusilə kannabisin elmi və tibbi məqsədile ləqəlləşdirilməsinə da narahatçılığını ifadə edir. Bu ağ necessità kimi narkotik maddələrdən istifadəni bezi təbəqələr, beynəlxalq aləmin müqayisə qrupları məsələtən gəməsələr de heł ki, başqa ağıresicisi vəsiti keşf edilmişdən klinikalarda istifadə edilir. Əlbəttə beynəlxalq aləmdə bunun başqayıyyətinə şəxslərənən narkotiklərə qarşı birgə mübarizə ilə əlaqədar bağlanan müqaviləyə xələl gətirən bir haldır. Bu həm beynəlxalq normalara, həm müqavilənin şərtlərinə ziddir. Əger müqavilənin şərtləri qonşu dövlətə 50-ye yaxın məktub göndərilib, lakin cəmi 6 məktuba cavab verilib. Bu da dövlətlər arasında bağlanan transmilli, müteşəkkil cinayətkarlıqla qarşı birgə mübarizə ilə əlaqədar bağlanan müqaviləyə xələl gətirən bir haldır. Bu həm beynəlxalq normalara, həm müqavilənin şərtlərinə ziddir. Əger müqavilənin şərtləri qonşu dövlət tərəfindən pozulursa, deməli, narkomanlıyaya qarşı birgə mübarizə apar-

-Na edək ki, cəmiyyət bu sosial bələdan uzaq olsun?

-insan sosial varlıq, cinayətkarlığı doğuran sosial faktorlar, cinayətlər da sosial bələdir. Eyni narkomanlıq kimi. Düşünürəm ki, burada kifayət qədər maarifləndirmə işinə üstünlük verilmelidir. Na qədər bu sahəni genişləndirək bir

məsə qarşı tərfdən hər hansı bir təşəbbüs olmur.

-Narkomanların müalicəsi istiqamətdə görüldən işlər siz qane edirmi?

-Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyani narahat edən əsas problemlərdən biridir. Bu problemin vurdugu ziyanın miqyası genişdir. Həmçinin, narkotik istifadəçilərin şaxsiyyətinin degradasiyasına və müxtəlif cinayətlərin təriqətdəsinə, cəmiyyətin intellektual potensialının aşağı düşməsinə, genofondun pisləşməsinə təsir edir. Başqa ölkələrdən fərqli olaraq, bəzədə narkomanların müalicəsi məsəlesi o qədər də ətrafda deyil. Məlumatla görə, 8-9-cu siniflərdən qızlar artıq narkotik aludəçilərinə çevrilirlər. Bəzədə məktəblərin sanitər qoşaqlarında narkotik vəsiti təpildiğində inkar edilsə də bu fakt var. Amma olmuş faktları gizlətmək narkotiklərə mübarizəyə xələl gətirir. Bize mənzərə nə qədər aydın olsa, bir o qədər hüquq mühafizə orqanları o qədər hüquq mühafizə orqanları səhəbərin və nəticələrin aradan qaldırılmış istiqamətdən səhili tədbirlərə həyata keçirə bilər. Təbii narkotiklərdən istifadə edənlərin sayı artmaqdə davam edir. 2019-cu ildə qeydindən olan narkotik istifadəçilərinin ümumi sayı 32 921 nəfər olubsa, 2020-ci ildə 33 788, 2021-ci ildə isə 34 602 nəfər təşkil edib. Lakin bu həqiqi statistika deyil, belə ki o qədər də qeydiyyatdan gizlədilən faktlar var. 2019-cu ildə 641 qadın, 9 yeniyetmə, 2020-ci ildə 618 qadın, 9 yeniyetmə, 2021-ci ildə ise 566 qadın və 14 yeniyetmə qeydiyyatına alınıb. Bakı şəhər Narkoloji Mərkəzinin direktoru Qalib Memmedov açıqlamasında bələ bir məlumatı şədidişdirib ki, 14-16 yaş yeniyetmələr arasında il erzində Mərkəzə 20-30

təbə valideyn əlaqələri pozulub, heç kim problemi işləşdirmək istəmir. Bəzədə narkomanın cinayət məsuliyyətinə cəlb edilməsi məsəlesi bugünkü realılıqla bir arada səslənəmir. Düşünürəm ki, narkoman xəstədir, onun asılılığı aradan qaldırmaq və müalicə etmək Azərbaycan dövlətinin öz vətəndaşına olan ali məqsədindən irəli gəlməlidir. Narkoman da Azərbaycan vətəndaşdır, onu da dövlət siyasi-hüquq bağılılığı var, ona görə onun müalicəsi dövlətin hesabına həyata keçirilməlidir. Hesab edirəm ki, narkomanların özəl reabilitasiya mərkəzlərində xərcinə heç olmasa allı faiçin dövlət öz üzərinə götürülməlidir. Bəzədə insanlar düşünür ki, problemdən çıxış yolu qanunları sərtləşdirməkdir. Amma mən narkomanlara qarşı cəzanın sərtləşdirilməsinin əlehinəyəm. Narkotik vəsiti satışı məqsədilə elde edən, satan, eklib kultivasiya edənlərə qarşı ceza tədbirləri sərt olmalıdır. Diger ciddi faktorlar ondan ibarətdir ki, narko-dispanserlərdə 32-34 min narkomanın müalicəsi üçün yeriymiz yoxdur. Əlkədə 4 narkodispanser var. Şəxsin narkotik istifadəçisi olduğu aşkarlanırsa, onların hamisi yerləşdirilməsi üçün narkodispanserlərdə yer yoxdur. Bakıda təxminən 5 min narkoman varsa, narkodispanserlərdə 400 çarpanlılıq yer var. Onların müalicəsi üçün hərə müraciət edilmesi məsəlesi problem olaraq qalır. Əslində isə narkomanlara dispanserlərdə müalicə alıqlıdan sonra reabilitasiya mərkəzlərinə yönəldirilməlidir. Bələ mərkəzələr özəl sektorlarda olduğunu görə, onun müalicəsi narkomanın ailəsinin cibinə uyğun deyil. Baxmayaraq ki, hazırda narkomanların müalicəsi üçün kifayət qədər pereparatlar var.

Alim